

## KERATOKONUS ZAMANI BUYNUZ QIŞANIN TOPOQRAFİK PARAMETRLƏRİNİN DƏYƏRLƏNDİRİLMƏSİ

*Akademik Zərifə Əliyeva adına Milli Oftalmoloji Mərkəzi, Bakı, Azərbaycan*

*Birinci göz hastanesi, İstanbul, Türkiye\**

**Açar sözlər:** keratokonus, buynuz qışanın topoqrafik göstəriciləri

Keratokonus – gözün öündə yerləşmiş şəffaf təbəqəsinin, yəni buynuz qışasının həddindən artıq incəlməsi və konus şəklini alması deməkdir. Buynuz qışanın əyriliyinin artması, proqressivləşmiş nazilməsi və son nəticədə cəpiqlaşması ilə xarakterizə olunan xəstəlik olub, buynuz qışanın qeyri-iltihabi degenerativ ektaziyasıdır. Ektaziya nəticəsində buynuz qışanın incəlməsi və daha qabarlıq olması baş verir ki, bu da miopiya və qeyri-müntəzəm astiqmatizma səbəb olur [1,2]. Keratokonusun etiologiyası tam öyrənilməsə də, genetik və ya ekoloji faktorlar, qasıma və ovalama ilə edilən travmalar xəstəliyin səbəblərindən ola bilər. Keratokonuslu xəstələrin ən önəmli əlamətləri: davamlı dəyişən eynək nömrələri, artan miopiya və astiqmatizm, eynəkdə belə təmiz görməmə, allergiya, qasıntı və ovalama, işıqların göz ətrafında dağılmalarıdır. Əhali arasında xəstəliyin rastgəlmə tezliyi 100000 nəfər əhaliyə 50-230 nəfər təşkil edir [1,3]. Son vaxtlar ekologiyannın pisləşməsi, xüsusən şüalanma fonunun artması ilə əlaqədar olaraq keratokonusla xəstələnmə hallarının sayı xeyli artmışdır [3]. Bakı kimi günəşin, tozun cox olduğu coğrafi ərazilərdə bu xəstəliyə daha cox rast gəlinir. Xəstəliyin vaxtında aşkar olunması və düzgün diaqnostikası, müalicədən əvvəl və sonra müşahidəsi ən az müalicə qədər önemlidir. Bəzən keratokonusun yüngül dərəcələrində xəstələrin eksəriyyətində diaqnoz qoyulmamış qalır. Bu cürə xəstələrin diaqnozunun təsdiqində buynuz qışanın topoqrafiyası muhum əhəmiyyət kəsb edir [4,5].


Bəzi müəlliflər tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, keratokonus zamanı nəinki buynuz qışanın ön səthində, həmçinin arxa səthində də əsaslı dəyişikliklər baş verə bilər [5,6,7].

**Məqsəd** – keratokonuslu gözlərin ön və arxa seqment göstəricilərinin Wavelight-Oculyzer (ALCON) və Pentacam (OCULUS) topoqrafiyası ilə dəyərləndirilməsi və normal gözlərlə qarşılaştırılması.

### Material və metodlar

2011-2014-cü illər ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmoloji Mərkəzə müraciət etmiş 68 keratokonuslu (72 göz) xəstələr üzərində araşdırımlar aparılmışdır. Onlardan 42 nəfər kişi, 26 nəfər isə qadın olmuşdur. Yaş həddi 18-40 yaş arası təşkil etmişdir. Müşahidəyə alınmış keratokonuslu xəstələrin topoqrafik dəyərləri 12 emetrop (20 göz), 47 ametrop [(10 hipermetrop (20 göz), 14 miop (28 göz), 12 qeyri-düzgün astiqmatizm (24 göz), 11 qarışq astiqmatizm (22 göz)] və 20 eksimer-lazer cərrahiyə əməliyyatı keçirmiş [(10 hipermetropik LASİK(20 göz), 20 miopLASİK (20 göz)] xəstələrin topoqrafik göstəriciləri ilə müqayisəli şəkildə qarşılaşdırılmışdır. Bütün xəstələrə refraktometriya, biomikroskopiya, tonometriya, korreksiyasız və korreksiya ilə görmə itiliyinin təyini və göz dibi müayinəsi icra olunmuşdur. Xəstələrin buynuz qışasının vəziyyəti Wavelight-Oculyzer (ALCON) və Pentacam (OCULUS) aparatları vasitəsilə dəyərləndirilmişdir.

Müasir oftalmologiyani bu günümüzdə keratokonuslu xəstələrin öyrənilməsi və diaqnostikası ilə yanaşı, göz almasının ön seqmentlərinin ölçülməsi və analizi, habelə, göz almasının digər ön seqment patalogiyalarının öyrənilməsi və diaqnozunun qoyulmasında mühüm rol oynayan Wavelight-Oculyzer (ALCON) və Pentacam (OCULUS) müasir aparatlarının tətbiqi olmadan təsəvvür etmək qeyri mümkündür. Klinik və diaqnostik praktikamızın müxtəlif sahələrində bu müayinə metodunun tətbiqi ən böyük naliyyətlərdən biri sayılır. Apardığımız tədqiqatlar da məhz, Wavelight-Oculyzer (ALCON) və Pentacam (OCULUS) aparatlarında Şeympflük kamerasının köməyi ilə keratokonuslu xəstələrin topoqrafik göstəricilərinin fərqliliyinin onun diaqnostikasında əhəmiyyətini göstərməyə əsaslanır. Müqayisəli dəyərləndirmə zamanı buynuz qışanın ön və arxa səthlərinin aşağıdakı göstəricilərini: ön (Km) və arxa (Km) səth keratometriyasını, astiqmatizmi (Ast), asferikliyini, mərkəzi kornea qalınlığını (MKK) buynuz qışa (KH) və ön kamera həcmələrin (ÖKH) və ön kamera dərinliklərini (ÖKD) analiz etdik (şəkil 1).



Şək.1. Keratokonus xəstənin buynuz qışasının ön və arxa səth parametrləri

### Nəticələr və onların müzakirəsi

Apardığımız müşahidələr əsasında məlum oldu ki, ortalama buynuz qışanın ön və arxa keratometrik göstəriciləri hipermetropiyası olan xəstələrdə 42.9 və -6.8, mioplarda 43.2 və -6.7, qeyri-düzgün astigmatizmi olan xəstələrdə 42.1 və -6.4, qarışq astigmatizmi olanlarda 43.9 və -6.7, hipermetropik eksimer cərrahiyə əməliyyatı icra olunmuş xəstələrdə 44.6 və -6.7, miop eksimer cərrahi əməliyyatı olanlarda 41.5 və -7.6, ametroplarda 42.8 və -6.5 və keratokonuslu xəstələrin gözlərində isə 47.3 və -9.20 dioptriya təşkil etmişdir ( $p < 0.001$ ). Ön və arxa topoqrafiq astigmatizmdə keratokonuslu xəstələrin gözləri qeyri-düzgün astigmatizmi olan xəstələrin gözləri ilə fərqlilik göstərmədi ( $p=1.0$  və  $p=0.706$ ). Buynuz qışanın ön asferiklik göstəricisi hipermetropik eksimer cərrahiyə əməliyyatı olmuş gözlərdə fərqlənməsə də ( $p=1.0$ ), arxa asferiklik dəyəri bütün qruplarda aydın şəkildə fərqlənirdi ( $p < 0.001$ ). Mərkəzi kornea qalılığı, miop eksimer cərrahiyə əməliyyatı olunmuş gözlərlə bənzərlik göstərirdi ( $p=1.0$ ). Buynuz qışa və ön kamerasəthi həcmi və ön kamerasəthi dərinliklərinin bütün qruplarla müqayisədə daha az fərqləndiyi müşahidə olundu (Cədvəl 1.).

Wavelight-Oculyzer (ALCON) və Pentacam (OCULUS) aparatının köməyi ilə keratokonus xəstələrinin buynuz qışasının keratometrik göstəricilərinin və asferiklik parametrlərinin analizi bu xəstəliyin vaxtında diaqnozunun qoyulmasında həllədici qiymətə malikdir.

Buynuz qışanın topoqrafiyasının bu şəkildə analizi refraksiyon cərrahiyə üçün və buynuz qışanın ektaziyalarının diaqnostikasında xəstələrin əməliyyat öncəsi skrininqi zamanı əvəzolunmaz tədqiqat sayılır [5,7].

**Keratokonus gözlərin normal və eksimer lazer olmuş gözlərlə müqayisədə  
buynuz qışanın topoqrafik göstəriciləri**

	<b>Keratokonus (68)</b>	<b>Emetrop (12)</b>	<b>Hiper (10)</b>	<b>Miyop (14)</b>	<b>Qeyri- düzgün Astiqmat (12)</b>	<b>Qarışq Astiqmat (11)</b>	<b>Hiper LASIK (10)</b>	<b>Miyop LASIK (10)</b>
K (ön)	47.3	<b>42.8</b>	<b>42.9</b>	<b>43.1</b>	<b>42.1</b>	<b>43.9</b>	<b>44.6</b>	<b>41.5</b>
Ast (ön)	3.75	<b>0.87</b>	<b>0.99</b>	<b>0.92</b>	3.57	<b>2.13</b>	<b>1.47</b>	<b>1.06</b>
Asfer (ön)	-0.84	<b>-0.23</b>	<b>-0.15</b>	<b>-0.19</b>	<b>-0.27</b>	<b>-0.24</b>	<b>-0.86</b>	<b>0.11</b>
K (arka)	-7.0	<b>-6.2</b>	<b>-6.2</b>	<b>-6.2</b>	<b>-6.0</b>	<b>-6.3</b>	<b>-6.0</b>	<b>-6.2</b>
Ast (arka)	0.89	<b>0.38</b>	<b>0.39</b>	<b>0.35</b>	0.72	<b>0.50</b>	<b>0.39</b>	<b>0.43</b>
Asfer(arka )	-0.82	<b>-0.09</b>	<b>-0.21</b>	<b>-0.04</b>	<b>-0.21</b>	<b>-0.13</b>	<b>-0.14</b>	<b>-0.07</b>
MKK	<b>462.8</b>	<b>548.3</b>	<b>546.1</b>	<b>536.3</b>	<b>534.2</b>	<b>531.5</b>	<b>532.4</b>	<b>485.0</b>
KH	57.5	<b>61.2</b>	<b>59.9</b>	<b>59.8</b>	58.7	<b>59.9</b>	57.3	58.6
ÖKH	204.5	<b>181.2</b>	<b>145.9</b>	219.4	<b>175.3</b>	207.1	<b>160.7</b>	224.3
ÖKD	3.4	<b>3.0</b>	<b>2.7</b>	3.4	<b>2.9</b>	3.2	<b>2.8</b>	3.5

#### Yekun

Keratokonus xəstələrinin gözlərində bütün qruplar diqqətə alındıqdə buynuz qışanın ön və arxa ortalama keratometrik göstəriciləri və asferiklik parametrləri birmənali şəkildə fərqlənirdi. Beləliklə, keratokonus xəstələrinin topoqrafik görüntülərinin tanımında buynuz qışanın ortalama keratometrik göstəriciləri ilə bərabər, arxa keratometrik göstəricilərinin və asferiklik parametrlərinin də anlamlı əhəmiyyəti göstərildi.

#### ƏDƏBİYYAT:

1. Aduləliyeva F.İ. Klinik və subklinik keratakonusun dərəcələrinin diaqnostikasında buynuz qışa parametrlərinin yeni qiymətləndirmə meyarları // Oftalmologiya, №1, 2014, s.15-16.
2. Мороз З.И., Калиников Ю.Ю., Ковшун Е.В. и др. Достижения школы С.Н. Федорова в области кератопластики и кератопротезирования // Офтальмохирургия, 2007, №1, с.22-25.
3. Горская Е. Н. Клиника, патогенетические варианты течения, диагностика и роль медикаментозных средств в лечении кератоконуса: Автoref. дис.... д-ра мед. наук. М.,1998, 27 с.
4. Rabinowitz Y. S. Keratoconus // Surv. Ophthalmol., 1998, v.42, p.297-319.
5. Lim L., Wei R.H., Chan W.K. et al. Evaluation of higher order ocular aberration in patients with keratoconus // J. Refract.Surg., 2007, v.23, p.825-828.
6. Chen D., Lam A.K.C. Reliability and repeatability of the Pentacam corneal curvatures // Clin. Exp. OPTOM., 2009, v.92, p.110-118.
7. Jafri B., Li X., Yang H. Et al. Higher order aberration and topography in early and suspected keratoconus // J.Refract.Surg., 2007 v.23, p. 774-781.

## ОЦЕНКА ТОПОГРАФИЧЕСКИХ ПАРАМЕТРОВ РОГОВИЦЫ ПРИ КЕРАТОКОНУСЕ

*Национальный Центр Офтальмологии имени Академика Зарифы Алиевой. г.Баку, Азербайджан  
Первая глазная клиника, Стамбул, Турция\**

**Ключевые слова:** *кератоконус, топографические параметры роговицы*

### РЕЗЮМЕ

**Цель** – оценка кератоконуса с помощью Wavelight-Oculyzer (ALCON) и Pentacam (OCULUS) топографии и сравнение с нормальными глазами.

#### Материалы и методы

В исследование были включены 68 пациентов с кератоконусом (72 глаза) в возрасте от 18 до 40 лет, которые обратились в Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой в период 2011-2014 годы. Были исследованы топографические параметры роговицы пациентов с кератоконусом. Полученные параметры были сравнены с топографическими параметрами роговицы 12 пациентов с эмметропией (20 глаз) и 47 пациентов с аметропией, из которых у 10 была гиперметропия (20 глаз), у 14 – миопия (28 глаз), у 12 – иррегулярный астигматизм (24 глаза), у 11 – смешанный астигматизм (22 глаза). 20 пациентам была выполнена эксимерлазерная хирургия, из них 10 гиперметроп ласик (20 глаз), 10 - миоп ласик (20 глаз). Все топографические исследования были проведены на аппаратах Wavelight- Oculyzer (ALCON) и Pentacam (OCULUS).

#### Результаты и их обсуждение

Были получены и оценены в сравнительном аспекте такие параметры роговицы как передняя, задняя кератометрия, астигматизм, асферичность, объем, толщина, а также объем и глубина передней камеры.

В результате проведенного сравнительного анализа параметров роговицы пациентов с кератоконусом с другими аномалиями рефракции и эмметропией, была выявлена значимая разница передних и задних кератометрических показателей и асферичности.

#### Заключение

Таким образом, при исследовании пациентов с кератоконусом, кроме параметров общей кератометрии, должны быть учтены показатели задней кератометрии и асферичность роговицы.

Aliyeva S.Sh., Orucoglu F.Kh.\*

## EVALUATION OF CORNEAL TOPOGRAPHIC PARAMETERS IN KERATOCONUS

*National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan  
First Eye Clinics, Istanbul, Turkey\**

**Key words:** *keratoconus, corneal topographic parameters*

### SUMMARY

**Aim** – to evaluate keratoconus with the Wavelight- Oculyzer (ALCON) and Pentacam (OCULUS) topography and its comparison with normal eyes.

#### Materials and methods

The study included 68 patients with keratoconus (72 eyes) aged 18 to 40 years old who have referred to the

National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva during 2011-2014. The study was carried out on topographical parameters of cornea of patients with keratoconus. Obtained results were compared to the topographic parameters of 12 patients with emmetropia (20 eyes), 47 patients with ametropia. Out of ametropia patients 10 were with hypermetropia (20 eyes), 14 – with myopia (28 eyes), 12 – with mixed astigmatism (24 eyes), 11 – with combined astigmatism (22 eyes). Excimer laser was conducted on 20 patients 10 of which were hypermetropic lasik (20 eyes) and 10 were myop lasik (20 eyes). All topographic studies have been conducted by Wavelight- Oculyz (ALCON) and Pentacam (OCULUS).

#### Results and discussions

By comparison anterior and posterior keratometric parameters, astigmatism, asphericity, volume, thickness of cornea as well as volume and depth of anterior chamber have been obtained and evaluated.

As a result of comparative analysis we had revealed of corneal parameters of patients with keratoconus with other refractive errors and emmetropia significant differences of anterior and posterior keratometric parameters and asphericity.

#### Conclusion

Thus, while studying patients with keratoconus except the general keratometric parameters, we must take into account the parameters of posterior keratometry and asphericity of cornea should have also been taken into account.

#### KORRESPONDENSIYA ÜÇÜN:

Əliyeva Sidiqə Şahmar qızı, akademik Zərifə Əliyeva adına Milli Oftalmoloji Mərkəzinin Eksimer-Lazer şöbəsinin həkim-oftalmoloqu

Faiq Orucoglu İstanbul Birinci göz xəstəxanasının Refraksiyon cərrahiyyə şöbəsinin müdürü, həkim-oftalmoloq

*Ünvan: AZ1000, Bakı şəh., Cavadxan küç., məhəllə 32/15*

*Tel.: (+99412) 596-09-47*

*E-mail: administrator@eye.az*